

Ruhumdan ucalan səda artıq qulaqlarımı batırıldı. Mən o an yalnız bir şəhid məzarı önündə ruhən rahat ola bilərdim. Ele də oldu. Müqəddəs torpağın müqəddəs daşları. Hər birinin baxışlarından bir məna sezildirdi. Mənə çox tanış idim bu baxışlar. Çünkü hər birinin "ömrə kitabalarını" vərəqləmişdim.



Ancaq bu daş baxışlarından arasından bir tanımadığım tanış sanki məni səsledi. İlahi, bu necə doğmamışdır? Heç zaman görmədiyim bir insana qarşı mən bu doğmamışlığı necə hiss edə bilərəm? Mən bu məzarı elə bağrıma basdım ki, köksüm bir doğmama qucaq açar kimi. Bu səslənişin səbəbsiz olmadığı mənə agah oldu. Bəli, səbəbsiz deyildi. Həmin gün Yarmətov Ruslan Hacimerdan oğlunun mövludu günü idi.

Mən məni ovsunlayan bu şəhidin qısa ömrünün izinə düşəcəyimi düşündürüm an telefonda tanımadığım bir qızçıqazın titrəyən səsile "Mən illərdi bu anı gözlayıram. Hər dəfə kaş ki, atamın can verdiyi bu vətənin vətəndaşları atımı da yad edələr" sözlerini dedi. Bu sözleri deyən şəhidimizin qızı Nuride Yarmətova idi. Bir anda donub qaldım. Dünya bu qədər kiçikmiş deyə düşündüm. O gün yaşananlar Allahın möcüzəsi ve tanımadığımız bir şəhidimizin illərdən sonra xalq tərəfindən tanınması üçün atılan ilk addım idi.

Köksünə çarpaz dağ basılan, körpələri asılan, hər bucağı talanan vətənin qeyrətli övladları kimi Ruslan da vətənin sizlayan yarasına məlhəm olmaq üçün könüllü olaraq ordu sıralarına qoşulmuşdu. Vətənin bir qarış torpağını belə

Bu möcüze dolu məzarda uyuyan şəhid kimdir?

Yarmətov Ruslan Hacimerdan oğlu 1970-ci il avqustun 15-də Sumqayıt şəhərində Hacimerdan və Simnərə Yarmətovların ailəsində dünyaya göz açmışdı. Ruslan və digər 5 bacı-qardaşı kasib fehlə ailəsində alın təri ilə qazanılan çörək, zəhmətin işiq saçdığı ocaqda sevgi ilə böyükürdülər. Ailənin kiçik dövlət olduğunu körpəlidən dərk edən Ruslan vətəne sevgi ilə böyükürdü. 1977-ci ildə 24 Nü məktəbdə təhsil almağa başlamışdı. 1985-ci ildə məktəbi bitirdikdən sonra 7 sayılı texniki peşə məktəbini bitirmişdi.

Ruslan hərbi xidmetinə Sovet Ordusu sıralarında başlamış, iki il xidmət etdikdən sonra vətənə qayılmışdı.

Köksünə çarpaz dağ basılan, körpələri asılan, hər bucağı talanan vətənin qeyrətli övladları kimi Ruslan da vətənin sizlayan yarasına məlhəm olmaq üçün könüllü olaraq ordu sıralarına qoşulmuşdu. Vətənin bir qarış torpağını belə

# İki məzarlı şəhid...

Hər zaman "şəhidlər ölməz" deyirik, eşidirik.  
Bəs şəhidlərin ölməzliyinə şahid oldunuzmu?

Düşmən tapdağında görəmək istəmeyən qəhrəman vətənin azadlığı uğrunda mübarizəyə Goranboy rayonunda başlamışdı. Dağların ağ qarının laləzərə çevrilədi 1994-cü ilin qış aylarında neçə ömre son nida qoyulmuşdu. Ömrü naməlum zamanda Kəlbəcər dağlarında bitən o şəhidlərdən biri də Yarmətov Ruslan Hacimerdan oğlu idi. Aylarla ailəsi ondan xəbər almağa çalışsa da, onu "gördür" deyən yox idi. Artıq ümidi tükənirdi. Son dəfə üç aylıq olanda atasının üzünü görən, son dəfə atasının üzünə gülən Nuriyə və ondan bir yaşı böyük qardaşı Nurlan dəyişən fəsillerle birlikdə böyükürdülər. O körpələr hələ o zaman anlamırdılar ki, özləri ilə bərabər bu dünyadan en böyük həsrətiyi də böyüdəcəklər.

Artıq qış yerini yaza, yaz isə yaya vermişdi. Qan rəngine boyanmış qarlar eriyib torpağa hopmağa başlamışdı. Qar eridikdə dərədə bir-bir ittgın sayılan şəhidlərin neşi üzə çıxırı. Düşmən bir addimlığında olan bu neşləri götürmək çox təhlükəli idi. Ancaq əsgərlər bu təhlükəni gözə alaraq irəliləməkdə qərarlı idilər. "Nə olur olsun müqəddəs şəhid cənazələri vətən torpağına əmanət ediləcək" deyirdi qəhrəman əsgərlər. Beş ay qar altında qalmalarına baxmayaq, şəhidlərin hər biri sanki bu gün şəhid olmuşlar kimi tapılmış, iki şəhid cəna-

zəsi isə ürekleri bir başqa sıxlatalmışdı. Bir şinelin üzərində bir-birini qucaqlayaraq can verən Adiyev Zakir Allahyar oğlu və Yarmətov Ruslan Hacimerdan oğlunun cansız bədənlərini əsgərlər də ayırmadan götürürər. Birlikdə şəhadətə ucalan qəhrəmanların nəşləri Gəncə şəhərinə getirilir. Hər zaman qəhrəmanlara qucaq açan Gəncə torpağına 1994-cü il iyunun 20-də 32 naməlum şəhid əmanət edilir. Həmin gün yer-göy həm Hz Hüseynə, həm də naməlum şəhidlərə ağılavar. Bir neçə gün sonra Ruslanın ailəsinə naməlum şəhidlər haqqında məlumat verilir. Ailənin ümidilarına nur saçılır. Aylardı "məzərsiz şəhid" deyib ağladıqları Ruslanın bir məzarının olmayı ailə üçün böyük təselli idi. Ruslanın anası, qardaşı və emisi bir ümildə məzarlara baxırlar. Bu dünyadan en çətin anı ilə üz-üzə qalan Ruslanın ailəsinə məzar-dakı naməlum şəhid göstərilir. "Bu odur, bu mənim Ruslanımdır". Həmin an "bəlkə sağdır" ümidi olur, "birçə məzəri olsun" ümidi doğular... Sözlərin izah etməkdə aciz qaldığı anlar...

Şəhid Yarmətov Ruslan Hacimerdan oğlunun neşi iyunun 29-u Sumqayıt şəhərinə getirilərək 30-u Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilir. Şəhidin nigaran ruhu uzun müddətdən sonra rəhatlıq tapır. Aylarla Rusla-

nın məzarına həsrət qalan ailəsi onun məzarını ziya-rətgaha çevirir. O gündən sonra şəhidin əmanət olan körpələri atalarının daşlaşmış məzarına siqınırlar. Körpələr ata nəvazışınə həsrət böyüslər də həyatı dərk edəndən sonra əsilində şəhid adının böyükülyünü, şəhidlərin vətən boyda eşq ilə sevil-diyyini başa düşürər.

Bu vətən torpağına çox igidlər can qurban edib. Müqəddəs şəhid qanı qarışan vətən torpağı müqəddəs and yerimiz, müqəddəs vətənin azadlığı isə tek amalımızdır. Bu gün hər birimiz bu amal uğrunda birləşmişik. Ruslan ve Ruslan kimi qəhrəmanların qanı axan torpaqlar işğaldan azad edilir. Azadlığı qazanmaq üçün yenə də canlar fəda edilir. Həm vətən, həm şəhid ruhları sevinir.

## ŞƏHİD RUSLAN

Əşqin çıraq oldu vətənə, elə, Vətən dərдин hər zaman geldi dile,

Cismi ilə düşmənə gəlib sinə,

Qorudun vətənin dağın, yayağın

Talanırdı vətənlə könül bağın.

Kəlbəcər dağları oldu məzarın,

Cismi kimi buz, tutdu arzuların,

Yoluna göz dikdi övladın, yarın,

Günü-gündən ümidlər də saraldo

Gelmədiyin yollarını qaraldı.

Ötdü aylar qış dolanıb yay oldu,

Ürəklərə bir anda ümid doldu,

"Adsız məzar" sənin qismətin oldu,

Anan görüb Ruslanını tanıdı

Həmin o gün yer də, gəy də ağladı.

Qovuşdun elində ana torpağı,

Məzarın çevrildi ziya-rətgaha,

"Daş evinə" kölgə salan bayrağı,

Her baxanda ürəklər qırıldırın

Şəhid qanı düşən yer çiçəklənir.

## ADINI YAŞADACAM

Adının nuru düşür,

Neçə könül evinə.

Mənim sevgim bənzəyir

Sənin vətən sevginə.

## "Daş evinə" müqəddəs,

Vətən kimi baxıram.

Sənin məzar daşını,

Öz köksümə sixıram.

## Bir ana balasını,

Köksünə sixdiyi tək.

Şəhidim, səni duyar

Sinəmdə çarpan ürək.

## Cənnətindən ucalan,

Müqəddəs avazınla,

Sanki ruhunu gördüm,

Bərq vuran pərvazınla.

## Mənim qəlbimə düşdü,

Şəhidim, sənin adın.

Adını yaşadacaq

Ruslan, bil ki, bu qadın.

**Müəllif: Manya SƏXAVƏTQIZI**